

- Elə bu mövzunun davamı olaraq, erməni işğalından azad edilmiş torpaqlarımızda Sizin göstərişinizlə əkin işləri aparılır. Azad edilmiş ərazilərdə, ümumiyyətlə, kənd təsərrüfatı sahəsində hansı işlər görülür?

- Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbət iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunduandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı döviyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Hələri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur.

Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəçəklər, yaxşı vəsait əldə edəçəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq. Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var və biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.

- Cənab Prezident, Azərbaycan tərəfi Ermənistanla vaxt vermişdi ki, bu il avqust

ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytar-sın. Bununla bağlı məsələ nə yerdədir?

- Əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Onu da bildirməliyəm ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyannatə saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, - danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, - mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdə və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı. Əlbəttə ki, bütün Qarabağda və Şərqi Zəngəzurdə bildiyiniz kimi indi, genişmiqyaslı işlər aparılır, o cümlədən bu yolun tezliklə inşa edilməsi mənim tərəfimdən əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Biz bu yolu cəmi bir il ərzində inşa etdik, 32 kilometr uzunluğunda olan bir yoldur. Ondan əvvəlki dövrdə, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq. Biz bu

yolu razılaşdırdıq. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni, bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyənlə belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik. İndi Rusiyanın rəsmi orqanlarına sorğu göndərilə bilər, necə bu yol tikilib bütün sənədlər var, bütün razılaşmalar var. Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistanla bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur. Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq. Digər nəticə ondan ibarətdir ki, - mən bunu ilk dəfə deyirəm, çünki artıq bu prosesin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, - Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, mənə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermə-

nilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Hec bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar. Bu gün Ermənistanla Azərbaycan arasında gedən normalaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək və mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm. Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Bax belə, vəziyyət bundan ibarətdir və deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib? Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Süurdə nə qədər dəyişikliklər baş verir? Nəyə görə? Düzgün siyasətimizə görə. Ona görə mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.

AQROPARKLARIN YARADILMASI ÖLKƏNİN İXRAC POTENSİALININ GÜCLƏNMƏSİNDƏ ƏHƏMİYYƏTLİ ROL OYNAYIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.



“Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan “Ağsu Aqropark”-ın ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir. Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Burada ümumilikdə 2200 baş iribuynuzlu südlük və ötlük heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. Diqqətə çatdırılıb ki, aqroparkın ərazisindəki torpağın münbitliyinin artırılması məqsədilə orqanik və mineral gübrələrdən istifadə edilir. Aqroparkda saatda 5 ton yem istehsal edən, avadanlığı Türkiyədən gətirilən zavod istifadəyə verilib. Müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatı il ərzində 10 min ton toxum təmizləmək gücünə malikdir. Qeyd edək ki, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində

də elmi yanaşma, qabaqçıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların

tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixrac yönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Qeyd edək ki, respublikamızın 32 rayonunu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilib. Artıq ölkədə 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.

TƏBİƏTİN QOYNUNDA İSTİRAHƏT VƏ ƏYLƏNCƏ DOLU YENİ MƏKAN - “BASQAL RESORT & SPA”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayilli rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanuma oteldə görülən işlər barədə məlumat verib. Bildirilib ki, dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan “Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir. Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm “SƏDƏF” restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan “MÜCRÜ LOBBY LOUNGE”da zərif və ənənəvi

vi Azərbaycan çayından içərək dincələ bilirlər. Qeyd edilib ki, “KIDS CLUB” hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançıları olan ideal yerdir. “LİMON CAFE”də balaca qonaqlara müxtəlif ləzzətli təamlar təklif olunacaq. “ECAZ” zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən dəbdəbəli restoran, həmçinin toy, təntənəli günlərin keçirilməsi üçün 500-ə qədər qonağı rahatlıqla qəbul edə biləcək möhtəşəm məkandır. “Basqal Resort & Spa”nın 120 nəfərlik “Hələbi” və “Heyratı” konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb. Bildirilib ki, otelə gələn qonaqlar İsmayilli rayonunun ərazisində çoxsaylı gəzinti, yürüş və velosiped cıgırlarından yararlanə bilirlər.



18-24 avqust 2022-ci il

YENİ GEOSİYASİ VƏ GEOİQTİSADİ REALLIQLAR FONUNDA AZƏRBAYCANIN ÖNƏMİ ARTIR



Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmiz dünya miqyasında davamlı və dayanıqlı iqtisadiyyata, böyük maliyyə resurslarına malik olan bir dövlətə çevrilmişdir. Hər gün artan iqtisadi gücü və beynəlxalq nüfuzu Azərbaycanı regionun iqtisadi mənzərəsini dəyişməyə qadir olan böyük transmilli layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı vermişdir. Bu layihələrin uğurla gerçəkləşməsi ölkəmizə regionun inkişaf vektorunu müəyyənləşdirmək şansı bəxş etmişdir. Beynəlxalq təşəbbüslərdən və bunun nəticəsi olaraq həyata keçirilən layihələrdən danışarkən ötən illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı görülmə tədbirləri və bu sahəyə yönəldilən irihəcmli investisiyaları xüsusi olaraq qeyd etmək lazımdır. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətlərində respublika ərazilərindən keçən magistral yolların beynəlxalq standartlar səviyyəsində yenidən qurulması, paytaxtda, eyni zamanda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində icra edilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun, müasirləşdirilməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizin nəqliyyat təhlükəsizliyi təmin edilmiş, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Şərq-Qərb Nəqliyyat Dəhlizi üzərində iki qol - biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmenistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa mövcuddur. Hər ikisi Azərbaycan ərazisindən keçir və ölkəmizin infrastruktur əhəmiyyətini artırır. Şimal-Cənub Nəqliyyat Dəhlizi isə Şimali Avropanı Rusiya-Azərbaycan-İran-Hindistanla birləşdirir. Onu da qeyd etmək ki, konteyner daşımaları, Asiyadan Avropaya istiqamətlənən karqo axınları üçün rəqabətqabiliyyətli bağlantı yaradılmasını təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu reallaşdırmaqla Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşımalarının reallaşdırılması məqsədi daşıyır.

Qlobal layihələr sırasında Cənub Qaz Dəhlizi xüsusi önəmə malikdir. Bu dəhliz inşa olunmadan əvvəl investor heç bir layihəyə vəsait qoymazdı və tərəddüd edərdi. Çünki əgər “Abşeron”, “Qarabağ” istəsə də, digər yataqlardan çıxarılacaq qazın ixracı üçün marşrut olmalıdır. Ona görə də Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə gerçəkləşmədən Azərbaycanın enerji siyasəti yarımqıq qala bilərdi. Amma bu gün respublikanın enerji siyasəti ölkəmizin maraqlarını tam təmin edir. Məsələn, “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycan və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Qeyd etmək ki, Azərbaycan qazı Avropaya Cənubi Qaz Trans Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql edilərək çatdırılır. İqtisadiyyatda, ordu quruculuğu sahəsində aparılan uğurlu siyasət 30 il işğal altında qalan torpaqların azad olunması ilə nəticələndi. Həm hərbi, həm də siyasi-diplomatik müstəvidə əldə olunan nailiyyətlər bütün dünyaya ölkəmizin gücünü təsdiqlədi. Ötən 18 il ərzində qazanılan müsbət nəticələr və əldə olunan inkişaf dinamikası ölkəmizin sosial-iqtisadi inkişafının dayanıqlığını təmin etmişdir. Məhz bu səbəbdən də dünyada yaşanan ağır maliyyə və iqtisadi böhranı şəraitində belə Azərbaycan xarici iqtisadi təsirlərdən özünü qoruya bilmiş, nəzərdə tutulan bütün proqramların reallaşmasına nail olmuş və iqtisadiyyatda artım baş vermişdir. Bütün bunlar bir də onu sübut edir ki, dövlətimizin başçısı 2003-cü ildə qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün

istər global anlamda, istərsə də ölkə daxilində məqsədyönlü, düşünülmüş və ardıcıl siyasət həyata keçirmiş və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Bu gün həyata keçirilən siyasətin doğruluğu və düzgünlüyü dövlət və cəmiyyət həyatının bütün sahələrində real təcəssümünü tapmışdır. Azərbaycan Vətən müharibəsini tarixi zəfərlə başa vuraraq, bu gün regionda yeni reallıqlar yaradıb. Ən başlıcası da budur ki, müharibədən əvvəlki dövrlərdən fərqli olaraq bu yeni reallıqlarla dünya birliyi bərişib. Artıq beynəlxalq aləmdə kimin kim olduğu tam aydınlığı ilə bilinir. Bu vəziyyəti şərtləndirən ən vacib amil dövlət başçısının apardığı uğurlu siyasətdir. Cənab Prezident bu xüsusda danışarkən demişdir: *“Bu, asan məsələ deyildi. Bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB tərəfindən bu reallıqlar tamamilə qəbul edilib. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən bunu müşahidə edirəm. İndi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük!”*

Hazırda işğaldan azad olunan ərazilərdə Böyük Qayıdış proqramının reallaşdırılması üçün müasir şəhərsalma qaydalarına uyğun yaşayış və qeyri-yasayış kompleksləri inşa edilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Bu əsasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında müasir standartlar səviyyəsində sosial-iqtisadi və mədəni infrastruktur qurulur, kommunal xidmətlər şəbəkəsi, tullantılardan səmərəli istifadə edilməsi sistemi yaradılır. Bununla paralel olaraq işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya tədbirləri həyata keçirilir. Belə ki, erməni faşizmi tərəfindən dağıdılan infrastrukturun yenidən qurulması üçün iqtisadi fəaliyyətin canlandırılması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir. Bu bölgələrdə yaxın gələcəkdə yüksək texnologiyalı investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü iqtisadiyyatın qurulması və dayanıqlı iş yerlərinin açılması nəzərdə tutulur. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşmanın təşviq edilməsinə xüsusi önəm verəcəkdir. Son illər ərzində ölkənin ərzaq təhlükəsizliyinin yüksəldilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı sürətlə inkişaf etdirilir. Ölkəmizin mövcud torpaq, su və iqlim resursları əsasında kənd təsərrüfatı məhsulları istehsalının yerli istehsal hesabına özünütəminatmə göstəricisi yaxşılaşdırılır.

Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Azərbaycan 4-cü sənaye inqilabının fəal mərkəzlərindən biri olmaqla xarici investorlar üçün cəlbedici məkana çevrilib. Bu dövr ərzində milli iqtisadiyyat 15 faiz böyüyüb, ÜDM 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə neft-qaz ixracında 70,3 faiz artım əldə olunub. Son 10 il ərzində ölkə iqtisadiyyatı iki global maliyyə böhranından uğurla çıxıb. 2014-2015-ci illərdə global əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəlindən başlayan və davam etməkdə olan pandemiya respublikada makroiqtisadi sabitlik üçün ciddi təhdidə yaradıb. Lakin bütün bunlara rəğmən, çevik və səmərəli idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Ötən ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM həcminə bərabər olub. Bu isə milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı dayanıqlılığının göstəricisidir. Bu tendensiya qarşdakı illərdə daha yüksək tempdə inkişaf edəcəkdir.

Zülfü İLYASOV, “İqtisadiyyat” qəzetinin xüsusi müxbiri

Azərbaycan xaricə neft-qaz satışından böyük gəlir əldə edib

2022-ci ilin 7 ayında neft-qaz sektoruna daxil olan malların ixracının statistik dəyəri 21 milyard dollara yaxın olub.

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracının statistik dəyəri 20 milyard 883 milyon 49 min ABŞ dolları təşkil edib.

Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilmiş xam neftin statistik dəyəri 12 milyard 397 milyon 710 min dollar, ixrac edilmiş təbii qazın statistik dəyəri isə 8 milyard 219 milyon 974 min dollar olub.

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın 22 milyard 565 milyon 90 min dollarlıq cəmi ixracının 92.55%-ni neft-qaz sektoruna daxil olan mallar formalaşdırıb.

Azərbaycanın qaz ixracından gəlirləri 4 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 219 milyon 974 min ABŞ dolları dəyərində 12 milyard 704 milyon 180 min kubmetr təbii qaz ixrac edib. 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 5,3%, dəyəri isə 4,08 dəfəyə yaxın artıb.



Azərbaycanın bu il neft ixracından gəlirləri 63% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 12 milyard 397 milyon 710 min ABŞ dolları dəyərində 16 milyon 414 min 905 ton bitümlü süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Məlumatla görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,04% azalsa da, dəyəri 63,4% artıb.

Audit ilə bağlı yeni dövlət standartı qəbul olunub

Müəssisə və təşkilatlarda idarəetmə sistemini daim nəzarətdə saxlamaq, onun effektivliyinin qiymətləndirilməsi və artırılması məqsədilə beynəlxalq standart əsasında AZS ISO 19011:2022 “İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbərdici sənəd” adlı yeni dövlət standartı qəbul edilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən təqdim edilən standart layihəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.



Yeni standart audit proqramının idarə edilməsi və idarəetmə sisteminin auditinin keçirilməsi üzrə təlimatları və prosedurları müəyyən edir.

“Dünya bazarındakı vəziyyət Azərbaycanda da taxılın qiymətində artımı qaçılmaz edir”



Bunu “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. Eyyub Hüseynov deyib ki, Azərbaycanda taxıl və taxıl məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir: “Azərbaycan bazarı da dünya bazarına inteqrasiya olunub, dünya bazarının bir hissəsidir. Bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə

məcbur və məhkumdur. Obyektiv amillər var ki, bəzi malların, məhsulların qiyməti qalxa bilər, bu, gözlənilir. Azərbaycan da buna hazır olmalıdır. O cümlədən taxıl məhsulları ilə bağlı da problem var”.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri bir sıra məqamları da nəzərə almağı vacib sayır: “Dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstan xaricə satışa limit qoyub. Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracında problemlər yaranıb. Azərbaycan da taxılı idxal edir. Ona görə artıq digər ölkələrdə olduğu kimi, taxılın, onun qiymətində artım qaçılmaz görünür. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alır, amma Ukraynada müharibənin uzanması gec-tez qiymətə təsir edəcək”. Eyyub Hüseynov bununla belə, ajiotaja düşməməyə, istehlakçıları israfçılığı azaltmağa çağırır.

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,9 faiz, cari ilin yanvar-iyun aylarında ötən ilin yanvar-iyun aylarına nisbətən isə 121,5 faiz təşkil edib.

İyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat olub. İyunda ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 105,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 185,6 faiz, bu ilin yanvar-iyun aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 178,9 faiz təşkil edib.



SOCAR и «КазМунайГаз» обсудили сотрудничество по развитию транскаспийской инфраструктуры



Председатель правления АО НК «КазМунайГаз» (КМГ) Магзум Мирзагалиев встретился с президентом Государственной нефтяной компании Азербайджанской Республики (SOCAR) Ровшаном Наджафом, передает Trend со ссылкой на КМГ. Сообщается, что в ходе проведенной 15 августа встречи в Баку стороны обсудили вопросы двустороннего сотрудничества, в том числе взаимодействие между компаниями в сфере развития

транскаспийской инфраструктуры. 16 августа Мирзагалиев посетил город Батуми в Грузии, где ознакомился с работой Батумского нефтяного терминала и Батумского морского порта. Активы Батумского нефтяного терминала (БНТ) были приобретены в 2008 году дочерней компанией КМГ - АО «КазТрансОйл». Батумский терминал обладает правом на управление Батумским морским портом до 2055 г. Прибыль группы компаний БНТ за 2021 год составила почти 2,5 млрд тенге.

«Азерэнерджи» строит большую эстакаду в море

«Азерэнерджи» строит большую эстакаду в море, передает Trend со ссылкой на компанию. Как отмечается, в связи с падением уровня воды в Каспийском море ЭС «Шимал» в Шувелане выводится из критического состояния. За последние 20 лет снижение уровня воды в Каспийском море на 2 метра, создал серьезную угрозу в работе второй по величине электростанции в стране и обеспечивающей электроэнергией более 40 процентов города Баку – ЭС «Шимал». Именно поэтому, с целью предотвращения угрозы остановки работы ЭС «Шимал» в ближайшее время, начаты работы по строительству 540 метровой эстакады, которая позволила бы забирать холодную воду на глубине 8 метров и двух водонасосных станций в двух местах. Учитывая, что ежедневное понижение уровня воды создало такую серьезную проблему со сбором охлаждающей воды, то в ближайшие годы остановка работы электростанций «Шимал-1» и «Шимал-2» общей мощностью 800 мегаватт было бы неизбежным. Строительство новой эстакады и водонасосных станций позволит не только сохранить станции, но и температура охлаждающей воды будет на 2,6 градуса ниже, поскольку она берется с большей глубины. По обоим сторонам новой эстакады будет проложено 4 трубы,

а на 2-х насосных станциях будут работать 8 насосов. Процесс строительства новой эстакады ведется на основе сменного графика. Следует отметить, что в связи с падением уровня воды в Каспийском море строительство новой эстакады и водонасосной станции до электростанции «Шимал», была успешно осуществлена на «Сумгаитской» ЭС и дало положительный результат. Строительство нового водосборного комплекса электростанции «Шимал» ведется не иностранными компаниями, а местной компанией, и в настоящее время стрительные работы здесь опережают график на месяц. Итак, завершение масштабного проекта предусмотрено в первой половине 2023 года.



Товарооборот между Азербайджаном и Украиной превысил 476 миллионов долларов



В январе-июле этого года товарооборот между Азербайджаном и

Украиной составил 476,5 миллиона долларов. За этот период Азербайджан импортировал из этой страны продукции на сумму 148 миллионов 236 тысяч долларов. Стоимость продукции, экспортированной нашей страной в Украину, составила 328 миллионов

268 тысяч долларов. Напомним, что в прошлом году товарооборот между Азербайджаном и Украиной составил 922,5 миллиона долларов. На постсоветском пространстве Украина занимает второе место после России по объему товарооборота с Азербайджаном.

В начале программы техобслуживания на «Шах Дениз»

ВР, которая является оператором проекта разработки азербайджанского газоконденсатного месторождения «Шах Дениз», в рамках своей годовой рабочей программы на начало программы планового технического обслуживания на платформе Shah Deniz Alpha и объектах «Шах Дениз-1» на территории Сангачальского терминала. В соответствии с планом добыча с платформы Shah Deniz Alpha приостановлена 14 августа на 14 дней, чтобы обеспечить эффективное техническое обслуживание, инспекцию и проектные работы. Программа, проводимая на терминале Сангачал включает в себя различные проекты, такие как профилактическое обслуживание и проверка критически важного для безопасности оборудования, замена факельных кабелей, врезки газоанализатора и другие работы по техническому обслуживанию и осмотру. Это рутинная, запланированная программа, являющаяся частью обычных операций. Планирование программы началось в 2021 году, и эти мероприятия включены в Годовую рабочую программу и



бюджет на 2022 год. В период действия программы платформа Shah Deniz Alpha и система добычи и экспорта «Шах Дениз-2» в целом, а также объекты «Шах Дениз-2» на Сангачальском терминале будут продолжать свою работу в обычном режиме, включая поставку газа на региональный и европейский рынки. Добыча со всех платформ Азери-Чираг-Гюнешли (АЧГ) - Платформы Центральный Азери, Западный Азери, Восточный Азери, Чираг, Глубоководный Гюнешли и Западный Чираг, а также экспортные операции через Баку -Тбилиси-Джейхан будут продолжаться в нормальном режиме.

Проектная компания IGB внедряет новую модель управления

Проектная компания газового интерконнектора Греция-Болгария (IGB), который предусматривает транспортировку азербайджанского газа, вводит двухуровневую модель управления. Это ключевое требование для вступления в силу сертификации, полученной от двух национальных органов регулирования энергетики. ICGB вводит новую модель управления в соответствии с требованием по преобразованию проектной компании в независимого оператора передачи. После общего собрания акционеров компании (БЕН и IGI Poseidon) также был принят новый Устав компании. Изменения являются частью обязательств ICGB по сертификации компании национальными энергетическими регуляторами Греции и Болгарии, о чем было объявлено в июле. На генеральной ассамблее был избран новый исполнительный директор с греческой стороны и утвержден состав двух вновь созданных структур - Правления и Наблюдательного совета компании. Вновь избранные члены двух советов компании были номинированы на утверждение регулируемыми органами в марте 2022

года в рамках процесса сертификации ICGB в качестве независимого оператора передачи. Отметим, что IGB обеспечит транспортировку газа и поставки из новых источников, что делает его ключевым элементом энергетической безопасности



Болгарии и частью национального плана по диверсификации источников газа. Мощность прокачки газопровода составит три миллиарда кубометров с возможностью доведения до пяти миллиардов кубометров. Половина пропускной способности интерконнектора уже зарезервирована.

Строительство автодороги Ахмедбейли-Физули-Шуша продолжается стремительными темпами

Строительство автомобильной дороги Ахмедбейли-Физули-Шуша протяженностью 81,6 километра, соединяющей освобожденные от оккупации Физулинский, Ходжавендский, Ходжалинский и Шупинский районы, которая берет начало от магистральной автодороги М6 Гаджигабул-Горадиз-Агбэнд-Зангезурский коридор, продолжается стремительными темпами в соответствии с международными магистральными нормами. Об этом сообщили в отделе по связям с общественностью Государственного агентства автомобильных дорог Азербайджана. Согласно информации, автомобильная дорога Ахмедбейли-Физули-Шуша строится с 4-6 полосами движения в соответствии с 1-й технической категорией. Вдоль дороги прокладываются 137 водоотводов различных диаметров,

строятся 30 подземных переходов, 7 мостов, 7 тоннелей и 9 виадуков. Кроме того, успешно выполняются работы по строительству дорожного узла на соединительном участке «Дороги Победы» с автомобильной дорогой Ахмедбейли-Физули-Шуша. Строительные работы выполняются в соответствии с требованиями «Строительных норм и правил» под контролем руководства агентства. Строительство автомобильной дороги Ахмедбейли-Физули-Шуша, являющейся одним из проектов дорожной инфраструктуры, реализуемых на территории Карабахского и Восточно-Зангезурского экономических районов и играющей важную роль в социально-экономическом развитии освобожденных районов и сел, планируется завершить в 2024 году.

18-24 avqust 2022-ci il

“A2Z Advisors” QSC-nin 31 dekabr 2021-ci il tarixinə BALANS HESABATI

	Qeyd	Q a l ı q	
		31.12.2021 il	31.12.2020 il
AKTİVLƏR			
<i>Uzunmüddətli aktivlər</i>			
Torpaq, Binalar, tikili və qurğular		96 154,98	
Məşin və avadanlıqlar	6	60 213,81	
Nəqliyyat vasitələri	7	426 778,88	569 038,52
Digər əsas vəsaitlər	8	597 737,03	135 629,48
Qeyri-maddi aktivlər	9	18 378,00	1 620,00
İnvestisiyalar			
Sair uzunmüddətli aktivlər			
Cəmi		1 199 262,69	706 288,00
<i>Qısamüddətli aktivlər</i>			
Əhliyyatlar	10	7 759 199,77	724 303,00
Qısamüddətli debitor borcları	11	3 211 209,48	1 173 350,77
Pul vəsaitləri və onların ekvivalentləri	12	2 204 823,05	3 895 785,50
Sair qısamüddətli maliyyə aktivləri	13		
Sair qısamüddətli aktivlər	14	5 000 818,19	-
Cəmi		18 176 050,49	5 793 439,27
CƏMI AKTİVLƏR		19 375 313,18	6 499 727,27
KAPİTAL			
Ödənilmiş nominal (Nizamnəmə) kapitalı	15	2 000,00	2 000,00
Kapital ehliyyatları			
Hesabat dövrünün xalis mənfəəti		1 387 052,83	1 547 942,07
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)			505 948,87
CƏMI KAPİTAL		1 389 052,83	2 055 890,94
ÖHDƏLİKLƏR			
<i>Uzunmüddətli öhdəliklər</i>			
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		500 000,00	
<i>Qısamüddətli öhdəliklər</i>			
Alınmış avanslar		6 042 910,89	1 721 091,87
Vergilər üzrə öhdəliklər	16	166 843,86	
Qısamüddətli kreditör borcları	17	2 282 583,63	612 182,56
Sair qısamüddətli öhdəliklər	18	8 993 921,98	2 110 561,90
CƏMI ÖHDƏLİKLƏR		17 986 260,36	4 443 836,33
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		19 375 313,18	6 499 727,27

MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HESABATI

	Qeyd	2021-ci il	2020-ci il
Əsas əməliyyat gəliri	19	23 052 805,51	15 132 888,80
Satışın maya dəyəri	22-23	- 21 265 016,26	- 13 502 698,00
Ümumi mənfəət		1 787 789,25	1 630 190,81
Sair əməliyyat gəlirləri	20		
İnizibati xərclər			
Əməliyyat mənfəəti (zərəri)		1 787 789,25	1 630 190,81
Maliyyə gəlirləri			
Maliyyə xərcləri		- 44 545,46	
Fövqəladə gəlirlər	21		
Fövqəladə xərclər	22		
Gəlirdən çıxılan vergilər və yığımrlar		- 9 427,76	- 778,10
Vergitutmadan əvvəl mənfəət (zərər)	24	1 733 816,03	1 629 412,71
Güçəst məbləği		-	1 222 059,53
Vergiyə cəlb olunan məbləğ		1 733 816,03	407 353,18
Mənfəət vergisi	25	- 346 763,21	- 81 470,64
Hesabat dövründə xalis mənfəət (zərər)	26	1 387 052,83	1 547 942,07
Mənfəətdə iştirak payı:			
Səhmdarların payı		8 669,08	8 147,06
Azlıqların payı			
Səhmdarların payına düşən bir səhmin mənfəəti:			
1 (bir) səhmin əsas mənfəəti	26	6 935,26	7 739,71

KAPİTALDA DƏYİŞİKLİKLƏR HESABATI

	Qeyd	Nizam-namə kapitalı	Kapital ehliyat-ları	Bölüşdürül-məmiş mənfəət	Cəmi kapital
01 yanvar 2020-ci il tarixə qalıq		10,00	-	679 084,86	679 094,86
2020-ci il üzrə xalis mənfəət	26			1 547 942,07	1 547 942,07
Mülkiyyətçilərin kapital qoyuluşları	1 990,00				1 990,00
Elan edilmiş dividendlər				-	-
Maddələr arasında köçümlər				-	-
Mənfəət və ehliyyatların istifadəsi				- 173 135,98	- 173 135,98
01 yanvar 2021-ci il tarixə qalıq	2 000,00	-	2 053 890,95	2 055 890,95	
2021-ci il üzrə xalis mənfəət	26			1 387 052,83	1 387 052,83
Mülkiyyətçilərin kapital qoyuluşları		-			
Elan edilmiş dividendlər				-	-
Maddələr arasında köçümlər				-	-
Mənfəət və ehliyyatların istifadəsi				-2 053 890,95	- 2 053 890,95
01 yanvar 2022-ci il tarixə qalıq	2 000,00	-	1 387 052,83	1 389 052,83	

E L A N

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti bildirir ki, təsisçilərin 16 avqust 2022-ci il tarixli qərarı ilə Cəmiyyətin nizamnəmə kapitalı 50000 (əlli min) manat məbləğində azaldılaraq 1650000 (bir milyon altı yüz əlli min) manat məbləğində təyin edilmişdir.

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

	2021-ci il	2020-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə mənfəət /zərər	1 733 816,03	1 629 412,71
Mənfəət vergisi üzrə xərclər	- 346 763,21	- 81 470,64
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:		
Əsas vəsaitlərin amortizasiyası	313 984,80	222 763,60
Qeyri-maddi aktivlərin amortizasiyası	2 042,00	-
Əsas vəsaitlərin satışından və xaricolmasından gəlirlər/zərərlər		
Dövrüvə kapitalda dəyişikliklər:		
Ehliyyatlar üzrə artım/azalma	-7 034 896,77	- 724 303,00
Əməliyyat debitor borclarında artım/azalma	-2 037 858,71	-1 156 400,56
Sair qısamüddətli aktivlərdə artım/azalma	-5 000 818,19	-
Sair maliyyə aktivləri		
Cari vergi öhdəlikləri	166 843,86	- 118 631,28
Əməliyyat kreditör borclarında artım/azalma	6 492 220,09	2 311 957,82
Sair qısamüddətli öhdəliklərdə artım/azalma	6 883 360,08	1 894 464,26
Əməliyyat fəaliyyətinə aid fəvqəladə pul vəsaitlərinin hərəkəti		
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	1 171 929,99	3 977 792,91
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Əsas vəsaitlərin və QMA alınması	- 809 001,51	- 201 277,25
Komissiyon yığımın və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla, uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, eləcə də uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən, kapitallaşdırılmayan məsrəfləri ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları, uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları		
Səhm alınması üçün pul vəsaitlərinin xaric olması		
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricolmaları		
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	- 809 001,51	- 201 277,25
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti		
Səhm buraxılışı		1 990,00
Kapital ehliyyatlarının dəyişməsi		
Təsisçilərin borcunun bəlli hissəsinin ödənilməsi mənfəət hesabına əvəzləndirilməsi		
Dividendlər və buna oxşar ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları	-2 053 890,93	- 173 135,98
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti	- 2 053 890,93	- 171 145,98
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)		
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları	3 895 785,50	290 415,82
İlin sonunda pul vəsaitlərinin və onların ekvivalentlərinin artması (azalması)	- 1 690 962,45	3 605 369,68
İlin sonunda pul vəsaitləri və bank overdraftları	2 204 823,05	3 895 785,50

	
SƏRƏBƏST AUDİTOR	INDEPENDENT AUDITOR
Azərbaycan Respublikası, AZ1130 Bakı şəhəri, Q. Naxçıvan küç. 24A/23 VÖEN: 1005147262 Audit icazəsi: SA/387	24A/23 A. Nəhçıvanı street AZ1130, Bakı Azerbaijan TAX ID: 1005147262 Audit License: SA/387 email: aliyeve.n2012@gmail.com
Müstəqil Auditorun Maliyyə Hesabatlarının Auditinə Dair Hesabat “A2Z Advisors” Qapalı Səhmdar Cəmiyyətinin Rəhbərliyinə Rəy	

Mən “A2Z Advisors” Qapalı Səhmdar Cəmiyyətini (bundan sonra - şirkət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, mərcu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqından və göstərilən tarixdə başa çatın il üçün pul vəsaitlərinin hərəkəti haqqından, habelə uqot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam. Hesab edirəm ki, qıssma maliyyə hesabatları Şirkətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatın il üzrə pul vəsaitlərinin hərəkəti Maliyyə Hesabatların Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar
Mən auditin Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə monim məsuliyətlərin əsas olub-olmadığını hesabatın “Maliyyə hesabatlarını auditin üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşakar Mühəsiblərin Etika Məcəlləsinin” (IESBA) tələblərinə uyğun olaraq Şirkətdən əslü deyilən və mən digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərlı və münasibdir. **Fəaliyyətin fəaliyyətində əhəmiyyətli risklərə dair rəy**
Mən digər “A2Z Advisors” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə hesabatlarına dair izahedici qeydlərdə olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istərdim. İzahedici qeydlərdə hazırkı şəraitdə “A2Z Advisors” Qapalı Səhmdar Cəmiyyətinin öz fəaliyyətinin davam etdirilməsi üçün əsaslı şəkildə əhəmiyyətli qeyri-müəyyənliklərin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrinə dəyişikliklər etməmişəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartlarına) uyğun olaraq hazırlanmasına və digər təqdim edilməsinə və rəhbərliyin fikrincə, dəlillərlə və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadıqda maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlıqda, rəhbərlik Şirkətə ləğv etmək və ya işini davamdırmaq niyyətində olmadıqda yaxud bunu etməkdən başqa münasib alternativ olmadıqda halda, rəhbərlik Şirkətin fəaliyyəti göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyəti davam etdirmək haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fəaliyyət fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dəlilərlə və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığını dair kafı əminlik əldə etmək və rəyimi dəxli olan auditor hesabatını dərc etməkdir. Kafı əminlik əminliyi yüksək səviyyəsidir, lakin o zamanə veririk ki, əhəmiyyətli təhrif mövcud oluqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dəlillərlə və ya səhvlər nəticəsində yaranı bilər və ayrılmış yaxud mərcu olaraq, istifadəçilərin bəzi maliyyə hesabatları əsasında qəbul edildikləri iqtisadi qərarlara təsir etmə ehtimalı olduqda halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşakar mühakimə təbiiq edirəm və peşakar inamsızlıq nümayiş etdirirəm. Mən həmçinin:

• Maliyyə hesabatlarında dəlillərlə və ya səhvlər nəticəsində əhəmiyyətli risklərin mövcud olduğunu ehtimal etdiyimə, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirdim və rəyimi əsaslandırmaq üçün yetərlı və münasib audit sübutlarını əldə edirəm.

Dəlillərlə nəticəsində əhəmiyyətli təhrif aşkarlanmamış riskli səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dəlillərlə qənaətimə, saxtaqlıq, qərarlı hərəkətsizlik, həqiqiyyətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin köməkləsinə pozulmasından ibarət ola bilər.

• Şirkətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtli, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.

• İstifadə edilmiş uqot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uqot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndirirəm.

• Mühəsibət uçotunun fəalişizlik prinsiplərinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğunu və əldə edilən audit sübutlarının əsasında Şirkətin fəaliyyətini fəalişiz davam etmək imkanını ciddi şübhə altına qoya bilər hadisələrə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənlik mövcud olub-olmadığını dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduqda haqqında nəticə çıxardığım halda, auditor hesabatında maliyyə hesabatlarındakı əlaqəli əməllərin açıqlanmasına diqqət yetirməliyəm və ya bəzi məlumatların açıqlanması kifayət olmadıqda halda, rəyimi dəyişikliki etməliyəm. Nəticələrin auditor hesabatının tarixindəndə əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fəalişiz fəaliyyətinin davam etdirilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzarəti məsələlərində mən cari dövr üzrə maliyyə hesabatlarının əhəmiyyətli və ya səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyətə açıqlanmasına qənn və ya qəydlərlə yöl verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat verilməsi məntiqi təsirlərinin önm ictimaiyyəti üçün faydalıdır və ya əhəmiyyətli şəkildə qınnan edildiyinə görə mən bu məsələ haqqında hesabatda məlumatın verilməməsinə qərar almamışam halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

Sərbəst Auditor Əliyev Natiq Firudin oğlu

Bakı şəhəri, Azərbaycan Respublikası 30 iyun, 2022-ci il

Pensiya ödənişlərinə 3 mlrd. manata yaxın vəsait yönəldilib



2022-ci ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 6% (164 mln. manat) çox olmaqla 2 mlrd. 882 mln. manat vəsait yönəldilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, bu ilin 1 avqust tarixinə

pensiyaların orta aylıq məbləği 11,7 faiz artaraq 368 manata, yaşa görə orta aylıq pensiya 11,3 faiz artaraq 399 manata çatıb. Cari ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, habelə pensiyaçılara maddi yardımların ayrılması təmin edilib. 1,2 mln. pensiyaçını əhatə edən həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb. Yanvar-iyul aylarında 17,2 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 65,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Kreditlərin 97,3 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq, milli valyuta ekvivalentində 18 milyard 818,2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilir ki, ümumi kredit portfelinin 15 milyard 74,4 milyon manatı və ya 80,1 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 27,7 faiz azalaraq 661,2 milyon manat olub və ümumi kredit portfelinin 3,5 faizini təşkil edib.



Altı ayda ölkədə 33,5 min yeni iş yerləri açılıb



rinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 18,5 faizi digər regionların, o cümlədən 3,9 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,1 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 1 faizi Qarabağ, 1 faizi Qazax-Tovuz, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 9,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,7 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2022-ci ilin altı ayı ərzində ölkədə 4,3 min iş yeri bağlanıb.


Kurskdan Azərbaycana 6 min tondan çox qarğıdalı ixrac edilib

Bu il avqust ayının birinci yarısında Rusiyanın Kursk vilayətindən Azərbaycana 6 min tondan çox qarğıdalı ixrac edilib. Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. “Rosselxoznadzor”un Orlov və Kursk vilayətləri üzrə idarəsi əməkdaşlarının nəzarəti altında avqustun əvvəlindən Azərbaycana 6360 min ton qarğıdalı göndərilib. Məlumatda deyilir ki, məhsulun idxal tələb-

lərinə tam uyğun olduğu təsdiqlənib. İlin əvvəlindən Kursk vilayətindən Azərbaycan, Qazaxıstan, Belarus və Latviyaya 70 min tondan çox qarğıdalı ixrac edilib.



rik stansiyalarında 39,06 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 316,64 milyon kilovat-saat olub. Cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 37,7 milyon kilovat-saat, idxalı isə 83,5 milyon kilovat-saat təşkil edib.



Yeddi ayda ölkədə elektrik enerjisi istehsalı 2,6 faiz artıb

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420 milyon kilovat-saat, yəni 2,6 faiz artaraq 16 milyard 278,1 milyon kilovat-saat təşkil edib. Energetika Nazirliyindən bildirilir ki, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 125,1 milyon kilovat-saat artaraq

14 milyard 893 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 286,5 milyon kilovat-saat artaraq 1 milyard 163,9 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ)) üzrə isə 8,4 milyon kilovat-saat artaraq 221,2 milyon kilovat-saat olub. KES-də 54 milyon kilovat-saat, GES-də 37,5 milyon kilovat-saat, BMTYZ-da isə 129,7 mil-

yon kilovat-saat elektrik enerjisi istehsal edilib. Yeddi ayda elektrik enerjisinin istehsalı “Azərrenerji” ASC üzrə 14 milyard 653,6 milyon kilovat-saat (

Qarabağın görkəmli simaları Məcid Behbudov (1873-1945)

Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi Məcid Behbudov 18 aprel 1873-cü ildə Şuşada sahibkar ailəsində anadan olmuşdur. Onun məlahətli və güclü səsi hələ uşaq yaşlarından mütəxəssislərin diqqətini cəlb edirdi. Onu həttə məscidlərə azanxan və mərsiyəxan kimi də dəvət edirdilər. Atası onu ticarətçi görmək istəyirdi, buna görə də dükanda işlədirdi. Xanəndə olmağı arzulayan gənc Məcid isə dükanda da öz gözəl səsi ilə alıcıları səsləyirdi, həm də arşın malı satmaq üçün oxuya-oxuya şəhərin məhəllələrini gəzib-dolaşırdı. Dahi bəstəkar Üzeyir Hacıbəyov məhz dünya şöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərin təmsalında Məcid Behbudovun obrazını yaratmışdır. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə, Məcid xanəndəliyə 1904-cü ildən başlamışdır. O, əvvəllər tarzən Tatevos və kamançaçı Makici ilə Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxumuşdur. Gənc yaşlarından Şuşada və Qarabağdan uzaq digər bölgələrdə ansambl tərkibində solist kimi toy məclislərində və şənliklərdə iştirak edirdi. Ailəsi ilə birlikdə Tiflisə köçən Məcid burada tez bir zamanda gürcü, erməni dillərini öyrənərək, məclislərdə çıxış etməyə başlayır. Bu dövrdə Cənubi Qafqazın bir çox tanınmış musiqiçiləri Tiflisdə toplaşmışdılar. Məcid

Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rəzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik etmişdir. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsinə vala yazmaq üçün Riqaya dəvət edir və o, burada bir çox təsnif və mahnıları vala yazdırır. Xanəndənin səsi yazılmış onlarca val indi ən məşhur muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən Böyük Britaniyanın məşhur Kral kitabxanasında qorunub saxlanılır. XX əsrin əvvəllərində İngiltərənin "Qrammofon-Rekords" şirkəti tərəfindən buraxılmış qırxdan artıq valın içərisində "Şuşa təsnifi"nin öz xüsusi yeri, xüsusi çəkisi var. Bu vala yazılmış "Qalalıyam, qalalı" xalq mahnısı isə böyük sənətkarın doğma yurdu Şuşaya, onun insanlarına olan sonsuz məhəbbətinin və ehtiramının ən gözəl nişanəsidir. Məcid Behbudov Mirzə Hüseyn səgahı, Şüştər və Çaharqah muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov həmçinin, musiqili tamaşalarda da çıxış etmiş, Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. M.Behbudov ömrünün çox hissəsini Gürcüstanda yaşamış, Tiflis teatrlarında, konsert salonlarındakı çıxışları ilə yaddaşlara həkk olunmuşdur. Onun Qafqaz ölkələrində Azərbaycan musiqisini təbliğ etmək sahəsində mühüm xidmətləri vardır. Ömrünün son illərini isə M.Behbudov



Qazax rayonunda yaşamışdır. O, burada mədəniyyət evində çalışmış, bir sıra istedadlı xanəndələr yetişdirmişdir. Məcid Behbudovun övladları Azərbaycan mədəniyyətində mühüm rol oynamışlar: məlahətli səsi ilə dünyanı fəth edən müğənni, SSRİ xalq artisti Rəşid Behbudov, rejissor, Rusiyanın xalq artisti Ənvər Behbudov, aktrisa, əməkdar artist Nəcibə Behbudova ailə ənənəsini davam etdirmişlər. Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından iştirak etmişdir. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynamışdır. Məcid Behbudov Üzeyir Hacıbəyovun opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış etmişdir. Xanəndə 6 sentyabr 1945-ci ildə Qazaxda vəfat etmişdir.

Azercell-dən açıqlama

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kibərhücumlar hazırlanıb. Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, "Azercell Telekom" MMC Respublikamızın hüduqlarından kənarda "Azercell" sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırır. Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri "Kabinetim" proqramına, internet sahifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər.



"Saudi Aramco" rekord məbləğdə gəlir əldə edib



Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. SPA agentliyi xəbər verir ki, şirkətin xalis gəlirində illik 90 faiz artım olub və "Saudi Aramco" ikinci rüb üzrə 18,8 milyard ABŞ dolları

məbləğində dividend ödəyəcək. Rüblik qazancda rekord səviyyə qlobal bazarlarda xam neftin və emal məhsullarının qiymətlərinin artması ilə əlaqədardır. "Saudi Aramco" 2021-ci ilin eyni dövrü ilə müqayisədə rüblik 25,5 milyard dollar daha artıq, yəni 48,4 milyard dollar xalis gəlir əldə edib. Cari ilin birinci yarısında isə şirkətin gəliri 87,9 milyard dollara çatıb. Bu nəticələri şərh edən "Saudi Aramco"-nun prezidenti və baş icraçı direktoru Amin Nasser bildirib ki, ikinci rübə əldə edilən rekord gəlir, xüsusən sənayedə ən aşağı axar karbon sıxlığına malik ucuz istehsalçı kimi şirkətin məhsullarına artan tələbi əks etdirir.

18-24 avqust 2022-ci il

"Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri" adlı layihənin icrasına başlanılıb

"Azərbaycan İqtisadçılar İttifaqı" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin həyata keçirilməsinə başlayıb. Layihə çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qədim mədəniyyət ocağı olan Şuşanın tarixi mənbələrə əsaslanaraq son 100 ildə iqtisadi, sosial, demoqrafik vəziyyətinin kompleks təhlili aparılacaq. Şuşanın 100 ildə əhalisinin yaş quruluşu, dinamikası, məskunlaşması barədə informasiya bazası formalaşdırılacaq, müqayisəli araşdırmalar aparılacaq.

Şuşa əhalisinin həyat səviyyəsi, iqtisadi fəaliyyət növləri üzrə məşğulluq, erməni millət-

çilərinin Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına biganəliyini təsdiq edən müqayisəli materiallar və onların təhlili verəcək. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhalinin keyfiyyət tərkibinin, kadr potensialının öyrənilməsi, regionun davamlı və keyfiyyətli inkişafı üçün mütəxəssislərə olan ehtiyacın öyrənilməsi nəzərdə tutulur. Layihə çərçivəsində kitab hazırlanacaq. Bu kitabın Bakıda və Şuşada təqdimatı nəzərdə tutulur. Layihənin gedişatını təşkilatın orqanı olan "İqtisadiyyat" qəzetində və digər qəzetlərdə və saytlarda mütəmadi olaraq dərc edəcəyik.

DÜNYA

Çavuşoğlu: "Taxıl daşınması sazişi"nin icrası problemsiz davam edir"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu sözləri latviyalı həmkarı Edqars Rinkeviçs ilə birgə mətbuat konfransı zamanı deyib. O, qeyd edib ki, bu porsesin dondurulmaması üçün Türkiyə söylərini davam etdirəcək. Bundan əlavə, nazir Çavuşoğlu ölkəsinin Ukraynaya dəstək məsələsində Krımın Rusiya tərəfindən ilhaq edildiyi zamanı bugünkü qərarlı olduğunu da vurğulayıb.



Avropada qazın qiyməti 2500 dolları ötüb



Çərşənbə axşamı Avropada qazın qiyməti 8 martdan bəri ilk dəfə 1000 kubmetr üçün 2500 dolları ötüb. Marja London ICE birjasına istinadən xəbər verir ki, günün əvvəlindən qazın qiymətində ümumi artım 8%-i keçib. Sentyabr fyuçərlərinin dəyəri 1000 kubmetr üçün 2501,7 dollara yüksəlib (və ya MVt/saat

üçün 238,765 avro).

Bu günlərdə "Qazprom" qışda Avropada qazın qiymətinin 1000 kubmetr üçün 4000 dollardan yuxarı qalxa biləcəyini istisna etmədiyini açıqlayıb.

"Avropada birjələrdə qazın qiyməti 2,5 min dollar həddini keçib. Mühafizəkar hesablamalara görə, tendensiya davam edərsə, qışda qiymətlər 1 min kubmetr üçün 4 min dolları keçəcək", - "Qazprom" qeyd edib.

Həmçinin, Avropada təbii qazın bahalaşması Asiyada qazın qiymətinin qalxması, Norveçdə bir sıra qaz hasilatı və nəqli obyektlərinin avqustun sonunadək planlı təmirə dayandırılması, temperaturun yüksəlməsi və küləyin azalması fonunda müşahidə olunur.

Bloomberg: Avropada böhran gözləntiləri 50 faizi keçdi

Bloomberg-in sorğusuna əsasən, Avrozonada tənəzzül (böhran) riski 2020-ci ilin noyabrından bəri ən yüksək həddə çatıb, çünki enerji problemləri onsuz da rekord yüksək inflyasiyaya səbəb olur. Avro zonasında tənəzzül gözləntiləri 50 faizi keçib.

Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların növbəti iki rübə iqtisadi azalma olacağı barədə ehtimalları 60 faizə çatıb. Əvvəlki sorğu dövründə bu gözlənti 45 faiz idi. Rusiyadan təbii qaz nəqlinin dayandırılmasının Avro bölgəsinin ən böyük iqtisadiyyatı olan Almaniyaya təsir edəcəyi və Almaniya iqtisadiyyatındakı artımın bu rübədən etibarən dayanacağı gözlənilir. İnflyasiyanın 2022-ci ildə orta hesabla 8 faiz, gələn il isə 4 faiz olacağı gözlənilir. Sorğu iştirakçıları inflyasiyanın 2024-cü ildə 2 faiz hədəfinə çatacağını gözləyirlər. İqtisadçılar Avropa Mərkəzi Bankının iyul ayında olduğu kimi, sentyabrda da faiz dərəcələrini 50 faiz bəndi artıracığını gözləyirlər.



Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Ayten Səmədzadə, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Bəyalı Ataşov, Zəhid Məmmədov, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:

Lamiyə NƏBİYƏVA

Redaksiyanın ünvanı:

Əliyar Əliyev küçəsi, 7

Redaksiya: +99412 566 09 60

Faks: +99412 514 14 27

Mühasibatlıq: +99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500